

Müstəqil Auditorun Hesabatı**Atəşgah Həyat Sığorta Şirkəti ASC-nin Səhmdarlarına****Maliyyə hesabatlarının auditi haqqında hesabat****Şerti rəy**

Biz Atəşgah Həyat Sığorta Şirkəti ASC-nin ("Şirkət") 31 dekabr 2024-cü il tarixinə olan maliyyə vəziyyəti haqqında hesabatının və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının və əhəmiyyətli mühasibat uçotu siyasəti məlumatlarından ibarət olan maliyyə hesabatlarına qeydlərin auditini apardıq.

Bizim rəyimizə əsasən, hesabatımızın şərti rəy üçün əsaslar bölməsində təsvir olunan məsələnin təsirləri istisna olmaqla, əlavə edilən maliyyə hesabatları Şirkətin 31 dekabr 2024-cü il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSŞ) tərəfindən dərc edilmiş MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün və ədalətli əks etdirir.

Şerti rəy üçün əsaslar

Şirkətdən 1 yanvar 2023-cü il tarixindən etibarən Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 17 "Sığorta Müqavilələri" (MHBS 17) retrospektiv qaydada tətbiq edilməsi tələb olunmuşdur, lakin Şirkət bu standartı müvafiq tarixindən qəbul etməmişdir. MHBS 17 qeyd olunan tarixdən etibarən əvvəllər tətbiq edilən Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 4 "Sığorta Müqavilələri" (MHBS 4) ilə əvəz edilmişdir. Müvafiq olaraq, Şirkət MHBS Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olmayaraq, 31 dekabr 2024-cü il tarixinə bu maliyyə hesabatlarının hazırlanması üçün MHBS 4-ü tətbiq etməyə davam etmişdir. Şirkətin MHBS 17-ni tətbiq etməsi müqayisəli məlumatlar da daxil olmaqla maliyyə hesabatlarının müəyyən elementlərinə əhəmiyyətli dərəcədə təsir edə bilərdi. MHBS 17-nin qəbul edilməməsinin maliyyə hesabatlarına təsiri audit hesabatımızın təqdim edilməsi tarixində müəyyən edilməmişdir.

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "*Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyətləri*" bölməsində təsvir edilmişdir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının *Peşəkar Mühasiblər üçün Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları daxil olmaqla) ("MBESŞ Məcəlləsi")* uyğun olaraq Şirkətdən müstəqillik və biz bu tələblərə və MBESŞ Məcəlləsinə uyğun olaraq digər etik öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (BMUSŞ) tərəfindən dərc edilmiş MHBS Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanması və ədalətli təqdim edilməsi və rəhbərliyin fikrincə, saxtakarlıq və ya səhvlər nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırlayarkən rəhbərliyin Şirkəti ləğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativ olmadığı hallar istisna olmaqla, rəhbərlik Şirkətin daimi fəaliyyətdə olan müəssisə kimi fəaliyyətini davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətlə bağlı məsələlərin haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının təqdim edilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Müstəqil Auditorun Hesabatı

Atəşgah Həyat Sığorta Şirkəti ASC-in Səhmdarına (davamı)

Maliyyə hesabatlarının auditi haqqında hesabat (davamı)

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bütövlükdə, saxtakarlıq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərdən azad olub-olmaması barədə əsaslı əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Əsaslı əminlik yüksək səviyyəli əminlik olsa da, Beynəlxalq Audit Standartlarına ("BAS") uyğun aparılmış auditin mövcud olan bütün əhəmiyyətli səhvləri aşkar edəcəyinə dair zəmanət deyil. Əhəmiyyətli hesab edilənlər təhriflər saxtakarlıq və ya səhv nəticəsində yaranan bilən təhriflər və fərdi və ya ümumi şəkildə onların istifadəçilərin maliyyə hesabatlarına əsaslanaraq qəbul edəcəkləri iqtisadi qərarlara təsiri gözlənilən təhriflər əhəmiyyətli hesab olunur.

Bundan əlavə, biz aşağıdakıları həyata keçiririk:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya səhv nəticəsində əhəmiyyətli səhv məlumatların yaranma risklərini müəyyən edir və qiymətləndiririk, həmin risklərə uyğun audit prosedurlarını layihələşdiririk və həyata keçiririk, həmçinin rəyimizi əsaslandırmaq üçün yetərli və müvafiq audit sübutu əldə edirik. Saxtakarlıq nəticəsində yaranan əhəmiyyətli səhvin aşkar edilməməsi riski, səhv nəticəsində yaranan səhvlərdən daha yüksəkdir, çünki saxtakarlığa gizli sövdələşmə, sənədlərin saxtalaşdırılması, qəsdən səhv buraxmalar, yanlış təqdimatlar və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər;
- Müəyyən şəraitdə müvafiq olan audit prosedurlarının işlənilib hazırlanması məqsədi ilə auditə aid olan daxili nəzarət sistemi barədə anlayış əldə edir, lakin şirkətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək məqsədini güdmürük;
- Rəhbərlik tərəfindən istifadə olunan mühasibat uçotu siyasətlərinin uyğunluğunu və rəhbərlik tərəfindən təqdim edilən mühasibat uçotu təxminlərini və əlaqədar açıqlamaların əsaslılığını qiymətləndiririk;
- Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Şirkət daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub – olmaması haqqında nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gələcəyimiz halda, biz auditor hesabatımızda edilmiş maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Bizim nəticələr audit hesabatımızın tarixinədək əldə etdiyimiz audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və ya şərtlər Şirkətin daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmununu, eləcə də maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk;

Biz, digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və mühüm audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə müəyyən edilən hər hansı mühüm çatışmazlıqları idarəetmədən məsul şəxslərin nəzərinə çatdırmalıyıq.

Grant Thornton

GRANT THORNTON
Bakı, Azərbaycan Respublikası
31 Mart 2025-ci il

